

Risqlərin idarə edilməsi

2025 - III rüb

atb

likvidlik gap

A. Aktivlər	Anı	1-7 gün	8-30 gün	1-3 ay	3-6 ay	6-9 ay	9-12 ay	1-2 il	2-5 il	5 ildən çox	Cəmi
1. Nağd vəsaitlər (seyflərdə, bankomatlarda, valyuta mübadiləsi şöbələrində, yolda)	34.369	-	-	-	-	-	-	-	-	-	34.369
2. AMB-na olan tələblər (məcburi ehtiyat fondu və ya müxbir hesabları)	10.794	-	-	-	-	-	-	-	-	93.427	104.221
3. "Nostro" hesabları	11.476	-	-	-	-	-	-	-	-	1.609	13.085
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 günədek olanlar)	-	-	-	-	-	-	-	-	-	-	-
5. Banklar daxil da olmaqla, maliyyə institutlarına depozitlər, cəmi	-	637.053	-	1.700	9.350	2.550	-	8.500	-	-	659.153
6. Əks REPO əməliyyatları üzrə	-	-	-	-	-	-	-	-	-	-	-
7. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla qiymətli kağızlara investisiyalar	-	-	5.677	6.250	27.040	12.394	20.384	71.858	42.832	-	186.435
8. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla ticarət üçün qiymətli kağızlar	-	-	-	-	-	-	-	-	-	-	-
9. 4-cü sətir üzrə banklararası bazarın qısamüddətli maliyyə alətləri istisna olmaqla, banklara kreditlər	-	-	-	1.700	-	15.594	-	-	-	-	17.294
10. 4-cü sətir üzrə qısamüddətli maliyyə alətləri istisna olmaqla, digər maliyyə institutlarına kreditlər	-	-	-	-	-	-	-	-	-	-	-
11. Müştərilərə verilən kreditlər	37	1.912	9.079	25.196	54.427	76.166	67.301	168.858	190.349	194.335	787.660
12. Amortizasiya çıxılmaqla əsas vəsaitlər (bank işində istifadə olunmayan əsas vəsaitlər daxil olmaqla)	-	-	-	-	-	-	-	-	-	17.725	17.725
13. İcmallaşmamış şirkətlərdə investisiyalar və maliyyə iştirakı	-	-	-	-	-	-	-	-	-	390	390
14. Qeyri-maddi aktivlər	-	-	-	-	-	-	-	-	-	5.874	5.874
15. Digər aktivlər	-	-	10.876	3.736	13.046	-	-	15.198	-	37	42.893
16. (çıx) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar	-	-	-	-	-	-	-	-	-	19.883	19.883
17. Cəmi aktivlər	56.676	638.966	25.632	38.582	103.863	106.703	87.685	264.414	233.182	293.515	1.849.217

likvidlik gap

B. Öhdəliklər və kapital	Ani	1-7 gün	8-30 gün	1-3 ay	3-6 ay	6-9 ay	9-12 ay	1-2 il	2-5 il	5 ildən çox	Cəmi
1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla), cəmi	827.441	5.326	4.231	70.120	52.678	13.355	11.433	6.967	196.386	-	1.187.937
2. AMB-nin kreditləri	-	-	-	-	-	-	-	-	-	-	-
3. "Loro" hesabları (bankların müxbir hesabları)	171.024	-	-	-	-	-	-	-	-	-	171.024
4. REPO əməliyyatları üzrə	-	61.396	5.500	-	-	-	-	-	-	-	66.896
5. Banklararası bazarın qazanılmış qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 günədək olanlar)	-	-	-	-	-	-	-	-	-	-	-
6. Bankların və digər maliyyə institutların depozitləri	-	59.980	1.108	360	500	-	1.700	-	3.500	-	67.148
7. Banklardan alınmış kreditlər (7 gündən artıq müddətli olanlar)	-	-	-	-	-	-	-	-	-	-	-
8. Beynəlxalq təşkilatlar daxil olmaqla, digər maliyyə institutlarından alınmış kreditlər	-	-	-	20	-	-	23	1.960	1.120	204.508	207.631
9. Mərkəzi idarəetmə orqanlarının kreditləri və depozitləri	-	-	-	-	-	-	-	-	-	-	-
10. Bələdiyyələrin kreditləri və depozitləri	-	-	-	-	-	-	-	-	-	-	-
11. Öz ehtiyatları üçün bank tərəfindən alınmış ipoteka kreditləri	-	-	-	-	-	-	-	-	-	-	-
12. Ödəmə müddətli imtiyazlı səhmlər daxil olmaqla, bank tərəfindən buraxılmış subordinasiyalı borc və sair bu qəbildən olan borc öhdəlikləri	-	-	-	-	-	-	-	-	-	-	-
13. Digər passivlər	-	-	781	24.185	-	-	7.165	-	-	-	32.131
14. Kapital	-	-	-	-	-	-	-	-	-	116.450	116.450
15. Cəmi passivlər (öhdəliklər üstəgəl kapital)	998.465	126.702	11.620	94.685	53.178	13.355	20.322	8.927	201.006	320.958	1.849.217

Likvidlik "Qəp"i	(941.790)	512.263	14.011	(56.103)	50.686	93.349	67.363	255.487	32.176	(27.443)
------------------	-----------	---------	--------	----------	--------	--------	--------	---------	--------	----------

valyuta riski

	min manatla				
Maliyyə aktivləri və öhdəliklər	CƏMI	MANAT	USD	EURO	Digər
Aktivlər	1.849.217	901.243	680.174	169.637	98.164
Nağd və nağd pul ekvivalentləri	34.369	20.520	7.253	5.382	1.214
"Nostro" hesablar	13.085	-	3.977	2.785	6.323
AMB-na olan tələblər	104.221	45.241	58.067	913	-
Bankın depozitləri	659.153	111.500	296.509	160.517	90.627
Qiymətli kağızlar	186.435	78.734	107.701	-	-
Müştərilərə verilmiş kreditlər və lizinlər	787.660	605.155	182.466	39	-
Kredit təşkilatlarına və digər maliyyə institutlarına verilmiş kreditlər	17.294	-	17.294	-	-
Törəmə maliyyə alətləri	-	-	-	-	-
Qısa müddətli maliyyə alətləri	-	-	-	-	-
İcmallaşmamış şirkətlərdə investisiyalar və maliyyə iştirakı	390	390	-	-	-
Digər aktivlər	48.767	40.433	8.334	-	-
Əsas vəsaitlər (amortizasiya çıxılmaqla)	17.725	17.725	-	-	-
(çıx) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar	19.883	18.456	1.427	-	-
Öhdəliklər	1.732.767	780.882	684.383	170.110	97.391
Mərkəzi Bank və dövlət təşkilatlarının banka qarşı tələbləri	-	-	-	-	-
Kredit təşkilatları və digər maliyyə institutlarından cəlb edilmiş vəsaitlər	512.700	287.277	85.091	52.645	87.686
Müştərilərin depozitləri	1.187.937	467.283	593.848	117.257	9.550
a) tələbli depozitlər	827.439	302.432	398.201	117.257	9.550
b) müddətli depozitlər	360.497	164.850	195.647	-	-
Subordinasiya öhdəlikləri	-	-	-	-	-
Borc qiymətli kağızlar	-	-	-	-	-
Digər öhdəliklər	32.131	26.322	5.445	209	155
Balans kapital	116.450	116.450	-	-	-
Açıq valyuta mövqeyi əmsali	%-lə ifadə				
Sərbəst dönerli valyuta üzrə məcmu AVM	3,7				
Qapalı valyuta üzrə məcmu AVM	0,1				

faiz riskinə həssaslıq təsnifatı

Aktivlər	
0-3 ay	688.604
3-6 ay	90.817
6-12 ay	194.388
12-24 ay	249.216
24-36 ay	141.335
36 aydan çox	259.303

Passivlər	
0-3 ay	953.829
3-6 ay	53.178
6-12 ay	26.511
12-24 ay	8.927
24-36 ay	27.607
36 aydan çox	377.907

GAP	
0-3 ay	(265.225)
3-6 ay	37.640
6-12 ay	167.877
12-24 ay	240.289
24-36 ay	113.728
36 aydan çox	(118.604)

Cumulative GAP	
0-3 ay	(265.225)
3-6 ay	(227.585)
6-12 ay	(59.708)
12-24 ay	180.581
24-36 ay	294.309
36 aydan çox	175.705

kredit portfelinin keyfiyyəti

min manatla

Kredit portfelinin sektorlar üzrə bölgüsü	Cəmi	Əsas məbləğ üzrə borc													
		Cari	Vaxtı keçmiş günlər												
			1-30 gün	31-60 gün	61-90 gün	91-120 gün	121-150 gün	151-180 gün	181-210 gün	211-240 gün	241-270 gün	271-300 gün	301-330 gün	331-365 (366) gün	1 il və artıq
Kredit portfel, o cümlədən	787.660	739.587	21.193	4.098	1.468	6.316	1.061	863	667	2.060	1.279	703	697	698	6.969
Biznes	267.117	257.955	1.116	36	2	5.192	-	38	-	1.352	525	-	2	17	882
İstehlak	314.235	277.264	18.780	3.603	1.466	1.125	1.061	825	667	707	754	703	694	682	5.902
Daşınmaz Əmlak	206.308	204.368	1.297	459	-	-	-	-	-	-	-	-	-	-	184
Digər kreditlər	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-

kreditlərin təminatı üzrə bölgüsü

min manatla									
Kredit portfelinin sektorlar üzrə bölgüsü	Cəmi	Təminatsız	Nağd vəsaitlə təmin olunan	Qızıl təminatlı	Daşınmaz əmlakla təmin olunan	Daşınar əmlakla təmin olunan	Digər təminatla təmin olunan	Qarantiyalarla təmin olunan	Törəmə maliyyə alətləri ilə təmin olunan
Kredit portfel, o cümlədən	787.660	312.465	215.296	84	253.025	393	5.896	500	-
Biznes	267.117	12.235	202.639	84	45.529	393	5.737	500	-
İstehlak	314.235	300.231	12.656	-	1.188	-	160	-	-
Daşınmaz Əmlak	206.308	-	-	-	206.308	-	-	-	-
Digər kreditlər	-	-	-	-	-	-	-	-	-

kreditlərin təsnifləşdirilməsi

min manatla

	Məbləğ	Cəmi kredit portfelində xüsusi çəkisi	Yaradılmış adi ehtiyat	Yaradılmış adi ehtiyatın kredit portfelində payı (faizlə)	Yaradılmış məqsədli ehtiyat	Yaradılmış məqsədli ehtiyatın kredit portfelində payı (faizlə)
1. Cəmi kredit portfeli, o cümlədən	787.660		5.567	0,71%	17.218	2,19%
1.1. Standart kreditlər	529.895	67,3%	5.567	0,71%		
Qənaətbəxş kreditlər	523.344	66,4%	5.280	0,67%		
Nəzarət altında olan kreditlər	6.551	0,8%	287	0,04%		
Əlavə risklərə məruz aktivlər	-	0,0%	-	0,00%		
1.2. Qeyri-standart kreditlər	25.724	3,3%			17.218	2,19%
Qeyri-qənaətbəxş	10.278	1,3%			3.297	0,42%
Təhlükəli	985	0,1%			493	0,06%
Ümidsiz	14.461	1,8%			13.428	1,70%
1.3. Ehtiyat yaradılmayan kreditlər	232.040	29,5%				

hedcinq alətləri

xarici valyuta ilə bağlı riskin qarşısının alınması məqsədi ilə istifadə edilən alətlər (hedcinq alətləri)

İstifadə olunan hedc alətləri (svop)

8.500

Hər bir alətin hansı valyutalar arasında aparıldığına dair məlumat

AZN/USD

Hedcinq alətləri:

ATB bank xarici valyuta ilə bağlı riskin qarşısının alınması məqsədi ilə SVOP, FORVARD alətlərindən istifadə edir.

SVOP – eyni məbləğlə iki qarşılıqlı konversiya əməliyyatlarından ibarət bank sövdələşməsidir. Bank müştəridən müəyyən valyutayı (onu digərinə konversiya edir) alır, razılaşdırılmış müddətdən sonra onu müştəriyə ilkin valyutada geri qaytarır.

iri kredit tələblərinin məbləği və məcmu kapitala nisbəti

İri kredit tələblərinin məbləği*	İri kredit tələbinin Məcmu kapitala nisbəti (%-lə)
210.820	191%
* "Bir borcalan və ya bir-biri ilə əlaqədar borcalanlar qrupu üzrə kredit risklərinin tənzimlənməsi haqqında Qaydalar"ına əsasən iri kredit tələbi bir borcalana və ya bir-biri ilə əlaqədar borcalanlar qrupuna qarşı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 10 (on) faizindən çox olan kredit tələbidir.	

sabit və dəyişkən faizi olan aktiv və öhdəliklərin təsnifatı

min manatla			
Aktivlərin maddələri	Sabit faizlə	Dəyişkən faizlə	Faizsiz
1. Nağd vəsaitlər (seyflərdə, bankomatlarda, valyuta mübadiləsi şöbələrində, yolda)	0	0	34.369
2. AMB-na olan tələblər (məcburi ehtiyat fondu və ya müxbir hesabları)	0	0	104.221
3. "Nostro" hesabları	0	0	13.085
a) Rezident banklara	0	0	1.103
b) Qeyri-rezident banklara	0	0	11.983
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 günədək olanlar)	0	0	0
5. Banklar daxil da olmaqla, maliyyə institutlarına depozitlər, cəmi	659.153	0	0
a) Rezident maliyyə institutlarına	127.452	0	0
a1) müddəti çatmamış depozitlər	127.452	0	0
a2) qaytarılma müddəti bitmiş depozitlər	0	0	0
b) Qeyri-rezident maliyyə institutlarına	531.701	0	0
b1) müddəti çatmamış depozitlər	531.701	0	0
b2) qaytarılma müddəti bitmiş depozitlər	0	0	0
6. Əks REPO əməliyyatları üzrə	0	0	0
7. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla qiymətli kağızlara investisiyalar	186.435	0	0
8. Girov qoyulmuş qiymətli kağızlar da daxil olmaqla ticarət üçün qiymətli kağızlar	0	0	0
9. 4-cü sətir üzrə banklararası bazarın qısamüddətli maliyyə alətləri istisna olmaqla, banklara kreditlər	17.294	0	0
a) cari kreditlər	17.294	0	0
a1) Rezident banklara	0	0	0
a2) Qeyri-rezident banklara	17.294	0	0
b) vaxtı keçmiş kreditlər	0	0	0
b1) Rezident banklara	0	0	0
b2) Qeyri-rezident banklara	0	0	0

sabit və dəyişkən faizi olan aktiv və öhdəliklərin təsnifatı

min manatla			
Aktivlərin maddələri	Sabit faizlə	Dəyişkən faizlə	Faizsiz
10. 4-cü sətir üzrə qısamüddətli maliyyə alətləri istisna olmaqla, digər maliyyə institutlarına kreditlər	0	0	0
a) cari kreditlər	0	0	0
a1) Rezident	0	0	0
a2) Qeyri-rezident	0	0	0
b) vaxtı keçmiş kreditlər	0	0	0
b1) Rezident	0	0	0
b2) Qeyri-rezident	0	0	0
11. Müştərilərə verilən kreditlər	760.781	0	0
a) cari kreditlər	760.781	0	0
b) vaxtı keçmiş kreditlər	0	0	0
12. Amortizasiya çıxılmaqla əsas vəsaitlər (bank işində istifadə olunmayan əsas vəsaitlər daxil olmaqla)	0	0	0
13. İcmallaşmamış şirkətlərdə investisiyalar və maliyyə iştirakı	0	0	0
14. Qeyri-maddi aktivlər	0	0	0
15. Digər aktivlər	0	0	42.893
16. (çıx) Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyatlar	0	0	0
17. Cəmi aktivlər	1.623.663	0	194.568

sabit və dəyişkən faizi olan aktiv və öhdəliklərin təsnifatı

Öhdəliklərin maddələri	min manatla		
	Sabit faizlə	Dəyişkən faizlə	Faizsiz
1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla, cəmi)	1.045.648	0	142.288
a) fiziki şəxslərin tələbli depozitlər	53.758	0	65.273
b) hüquqi şəxslərin tələbli depozitləri (bütün cari (qeyri-bank maliyyə institutlarının cari hesabları da daxil olmaqla) və çek hesabları daxil olmaqla)	631.393	0	77.016
c) qaytarılma vaxtı bitməmiş fiziki şəxslərin müddətli depozitlər	84.478	0	0
d) qaytarılma vaxtı bitməmiş hüquqi şəxslərin müddətli depozitlər	276.019	0	0
e) qaytarılma müddəti bitmiş fiziki şəxslərin müddətli depozitlər	0	0	0
f) qaytarılma müddəti bitmiş hüquqi şəxslərin müddətli depozitlər	0	0	0
2. AMB-nin kreditləri	0	0	0
3. "Loro" hesabları (bankların müxbir hesabları)	60.635	0	110.389
a) Rezident bankların	60.635	0	12.256
b) Qeyri-rezident bankların	0	0	98.133
4. REPO əməliyyatları üzrə	66.896	0	0
5. Banklararası bazarın qazanılmış qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla 7 günədək olanlar)	0	0	0
6. Bankların və digər maliyyə institutların depozitləri	67.148	0	0
a) Rezident maliyyə institutları	20.868	0	0
b) Qeyri-rezident maliyyə institutları	46.280	0	0
7. Banklardan alınmış kreditlər (7 gündən artıq müddətli olanlar)	0	0	0
a) Rezident banklar	0	0	0
b) Qeyri-rezident banklar	0	0	0
8. Beynəlxalq təşkilatlar daxil olmaqla, digər maliyyə institutlarından alınmış kreditlər	207.631	0	0
9. Mərkəzi idarəetmə orqanlarının kreditləri və depozitləri	0	0	0
10. Bələdiyyələrin kreditləri və depozitləri	0	0	0
11. Öz ehtiyatları üçün bank tərəfindən alınmış ipoteka kreditləri	0	0	0
12. Ödəmə müddətli imtiyazlı səhmlər daxil olmaqla, bank tərəfindən buraxılmış subordinasiyalı borc və sair bu qəbildən olan borc öhdəlikləri	0	0	0
13. Digər passivlər	0	0	0
14. Kapital	0	0	0
15. Cəmi passivlər (öhdəliklər üstəgəl kapital)	1.447.958	0	252.678